

KİMYADAN NÜMAYİŞ TƏCRÜBƏLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ AUDİOVİZUAL VASİTƏLƏRDƏN İSTİFADƏNİN ROLU

Aytən Ələsgərova,
Qafqaz Universitetinin müəllimi
Email: aytenmemmedova@hotmail.com

Rəyçilər: ped. ii. elm. dok. A.H. Əliyev
kimya ii. fols. dok. R.S. Rzayev

Açar sözlər: audiovisual vasitələr, multimedia projektoru, interaktiv lövhə, elektroliz, anod, katod, kontakt prosesi, domna peşləri, çuqun

Key words: audiovisual stuff, multimedia projectors, smart boards, electrolysis, anode, catode, contact process, blast furnace, cast iron

Ключевые слова: аудиовизуальные средства, мультимедийный проектор, интерактивная доска, электролиз, анод, катод, процесс контакта, доменная печь, чугун

İnformasiyanın vizual və sözlə verilməsinin əlaqələndirilməsi şagirdlərin qavramasını və dörkini həm asanlaşdırır, həm də məhsuldalar edir. Psixoloq B.Q. Ananyev bildirir ki, görmə sistemi vasitəsilə qavrama 3 səviyyədə gedir. Hissətma, qavrama, təsəvvür etmə, eşimə vasitəsilə və yalnız təsəvvür etmə səviyyəsində.


Yeni informasiya texnologiyalarından eləcə də multimedia programlarından istifadə təlim-tədris prosesində müəllimlər öz pedaqoqi ideyalarını həyata keçirməyə imkan verir. Prinsip etibarilə, istənilən pedaqoqi texnologiya informasiya xarakterlidir, belə ki, bir texnoloji tədris prosesində tədris keyfiyyətinin artırılması üçün istifadə olunur. Təcrübədə xüsusi texniki informasiya vasitələri (multimedia projektoru, interaktiv lövhə) kimi istifadə olunan bütün texnologiyalar informasiya texnologiyaları adlanır. Bu cür müasir şərtlər şagirdi daxil olan informasiyanı rahat qəbul, tədqiq, təhlil etməyə və uğurlu istifadəyə hazırlayırlar.

Hər şeydən əvvəl kimyəvi biliklərdə formalizm ona görə meydana çıxır ki, şagirdlər kimyəvi reaksiya tənlikləri ilə real kimyəvi prosesləri görmürlər, bunlar da öz növbəsində kimyəvi proseslərin məhiyyətinin başa düşülməsinə gətirib çıxarır. Şagirdlərin hiss üzvlərinə informasiyanın eyni vaxtda kompleks təsir etməsi lazımdır. Bu məqsədlə multimedia kompüterlər çox böyük imkana malik olsalar da kifayət deyildir. Tədris materialının öyani və operativ təqdim edilməsi və şagird şəxsiyyətinin qiymətli motivasiya səfərasını inkişaf etdirmək üçün təsvir maqnitofonundan, multimedia projektorundan və başqa texniki vasitələrdən istifadə edilməlidir.

Multimedia əsaslı tədris və ya audiovizual vasitələrdən istifadə ilə bağlı tədrisin audio və vizual nümayişi ilə materialın daha tez qarvanılıb mənimsonildiyi metoddur. Multimedia vasitələrinin istifadə edilməsi ilə aparılan pedaqoqi praktikanın natiçisi aşkar göstərir ki, bu təlim-tədris prosesini yaxşılaşdırır. Xüsusən də bu kimya fənninə aiddir. Məktəb kimya kabinetində tələb olunan eksperimentlərin aparılması üçün lazımlı olan ləvazimatlar olmadıqda, onun aparılması təhlükəsizlik texnikası qaydalarına görə qadağan edildikdə, yaxud təbii eksperimentin aparılmasını olavaş materialla gücləndirmək lazımlı halda audiovizual vasitələrin istifadəsi məsləhət görülür. Daha doğrusu, mürakkəb kimyəvi eksperimentlərin interaktiv lövhədə videofilmlər şəklində göstərilən şagirdin təsəvvür etdiyi prosesləri öyani şəkildə, gedışatı izləyərək və dinləyərək müşahidəsinə əsaslanır. Elə hallar olur ki, dərsdə təcrübənin bir neçə dəfə təkrarlanması, hətta dərsin sonunda mövzunun ümumiləşdirilməsində təcrübənin üzərinə yenidən qayıtmaga ehtiyac olur. Dərsin gedisi boyu müəllim təcrübədən istifadə etmək zorurəti qarşısında qalır. Məsələn, "Elektroliz" mövzusunun keçirilməsi zamanı müəllim prosesin baş verdiyi qəbin iş principini izah etməli, katod və anoda yüksələn maddələri təyin etməli, orda gedən oksidləşmə-reduksiya proseslərini izah etməlidir. Öyrənilən materialın

Aytən Ələsgərova

ümumiləşdirilməsi də aparıldığda təxminən 45 dəqiqədə bu işləri ancaq görmək olur. Hansı ki, audiovizual vasitələrdən istifadə etməklə qısa müddədə prosesi bütün ardıcılığı ilə nümayiş etdirmək, dərs boyu, tələb olunarsa, təcrübəni təkrarlamaq olar.



Şəkil 1. Elektroliz

Nümayiş təcrübə o vaxta qədər davam etdirilməlidir ki, şagirdlərin əksəriyyəti dərsdə qoyulan əsas məqsədə nail olsunlar. Bunun üçün təcrübə hər bir şagirdin anlama tempinə müvafiq dəfələrlə təkrarlanmalı, başa düşülməyən hər bir element və hər bir an təkrar-təkrar izah edilməli, beləliklə, sinifdəki bütün şagirdlər üçün proses tam aydın olmalıdır. Bir sıra obyektiv və subyektiv səbəblər, məsələn, kimya kabinetinin imkanları, müəllimin nəzəri hazırlıq səviyyəsi, təcrübənin planlaşdırılması, müvafiq motivasiyanın yaradılması və s. kimi şərtlər nəzərə alınarsa, adı, ənənəvi kimya dərslərində bu mümkün deyil.

Müəllim təcrübə nümayişindən istifadə etmirsə problemin həllinə qismən nail olmaq üçün lövhədə şəkidiyi şəkillərlə, yaxud müvafiq plakatlardan istifadə etməklə hadisənin məhiyyətinin izahını reproduktiv əsulla həyata keçirməyə çalışacaqdır. Bu da gözlənilən nəticəni almaq üçün lazımi effekt verməyəcəkdir.

Beləliklə, məsələnin müsbət həlli, yalnız dərsdə nümayiş eksperimentinin audiovizual vasitə olan kompüterin köməkliyinə qalır

Audiovizual vasitələrdən istifadə edərək bir çox kimyəvi proseslər fərdi kompüterlə, yaxud multimedya projektorunun köməyiylə böyük ekranda yerinə yetirilir. Müəllimin təcrübə nümayişini və onun istənilən elementini dəfələrlə təkrarlayaraq, bütün şagirdlər başa düşən qədər izah etmək imkanı olmur. Həm də şagirdin sınıfın hansı hissəsində oturmasından asılı olmayaraq onun üçün kimyəvi proses yaxşı müşahidə edilir.


Bir çox hallarda isə təcrübə nümayişləri yüksək təzyiq və temperaturda, məsələn, ammonyakın alınması:



450°- 500 °C- də 30-100 MPa təzyiqdə gedir. Turşu və qələvi məhlullarla, civə ilə aparılan reaksiyalar partlayışla baş verdiyi üçün onlardan məktəb kimya kursunda imtina edilir.

Həmçinin sınıf götürilməsi mümkün olmayan kimyəvi hadisə və proseslərin dərsdə nümayiş etdirilməsində kompüter texnologiyası əvəzsiz rol oynayır. Məsələn, sulfat turşusunun alınmasında

kontakt prosesini, çuqun istehsalında domna peçinin iş prinsipi, orda gedən reaksiyaları şagirdlərə dinamik şəkildə nümayiş etdirmək daha məqsədəyəndur.



Şəkil 2. Kontakt üsulu

Məhz yuxarıda verilmiş bir çox hallarda elektron vəsaitlərlə verilmiş prosesin dinamik nümayisi tabii prosesləri olduğu kimi övəz edir. Həm də bu texnologiya frontal (qrup) formada aparılan dərslərdə təcrübə nümayışlarının xarakter xüsusiyyətlərindən asılı olaraq ona dəfələrlə, başa düşənə qədər baxmağa imkan verir.

Uzun müddəlli müşahidə və təcrübələr göstərir ki, audiovisual vasitələrlə aparılan nümayiş eksperimentləri aşağıdakı tələbləri ödəməlidir.

- aparılan təcrübə üyənlərin kimyəvi hadisə və prosesi hortərəfli, mənalı ifadə etməlidir
- inandırıcı və əsaslı olmalıdır
- dərsdə çox vaxt aparmamalıdır
- şagirdlərdə maraq doğurmaqla əyləncəli olmalıdır
- sınıfda bütün şagirdlər üçün görünən olmalıdır

Nümayiş eksperimentinin aparılması ilə əlaqədar qeyd edilən tələblərlə yanaşı, aşağıdakı iki tələbə xüsusi fikir verilməlidir.

1. Əgər təcrübədəki fiziki proses şagirdlərin mənimsəmə tempindən sürətlə baş verərsə, həmin təcrübəni təkrarlamamaq və ya imkan daxilində prosesin asta sürətlə getməsini təmin etmək lazımdır.

2. İstənilən kimyəvi prosesə aid təcrübə nümayişində istifadə olunan qurğunu şagirdlərin gözü önünde yığmaq lazımdır. Belə ki, bəzi mürəkkəb qurğuların iş prinsipini, əvvəlcə, sxematik nümayiş etdirmək lazımdır. Çünkü qurğunun quruluşunu bilmədən, prosesin mahiyyətini başa düşmək çətindir.

Nümayiş zamanı müəllim aşağıdakı fəaliyyət sistemini xüsusi diqqət yetirməlidir.

1. Şagirdlərin diqqətini cəmləyərək motivasiyanın yaradılması
2. Təfəkkür məsələlərinin formalşdırılması
3. Eksperimental qurğunun təsvir edilməsi
4. Təcrübənin icrasında müşahidə olunan əsas obyekti ayırarəq, diqqətin ona yönəldilməsi
5. Lazım gəldikdə fərdi və frontal şəkildə eksperimentin müəyyən hissəsinin, yaxud bütövlükdə təkrarlanması

Problemin aktuallığı: Audiovizual vasitələrdən istifadə etməklə aparılan pedaqoji praktikanın nəticəsi aşkar göstərir ki, bu, təlim-tədris prosesini yaxşılaşdırır.

Problemin elmi yeniliyi: Dörs prosesində audiovizual vasitələrdən istifadə etmək şagirdlərə emosional təsir edir, bu da öz növbəsində, diqqət və yaddaşı yaxşılaşdırır, mənimsəmə prosesini gücləndirir.

Problemin praktik əhəmiyyəti: Audiovizual vasitələrdən istifadə təlim-tədris prosesində müəllimlər öz pedaqoji ideyalarını hayata keçirməyə imkan verir. Bu da şagirdi daxil olan informasiyanı rahat qəbul, təhlil etməyə və uğurlu istifadəyə hazırlayır.

Aytən Ələsgərova

ƏDƏBİYYAT

1. M.M. Abbasov, A. Əliyev. Kimya. 8-ci sinif. Müəllim üçün metodik vəsait. Bakı: Aspoliqraf, 2015.
2. V.M. Abbasov, A.M. Məhərrəmov, M.M. Abbasov və s. Kimya: Ümumtəhsil məktəblərinin 8-ci sinifi üçün dərslik. Bakı: Aspoliqraf, 2015.

A.A. Alasgarova

THE ROLE OF AUDIOVISUAL STUFF IN CONDUCTING CHEMICAL EXPERIMENTS SUMMARY

This article indicates the ways of simplifying chemical experiments by means of audiovisual stuff held within school programs. According to pedagogical experiences within usage of multimedia stuff, it becomes obvious that these things help students obtain, implement and acquire the given information. Also some positive effects of above mentioned features on education process is discussed.

А.А. Алескерова

РОЛЬ АУДИОВИЗУАЛЬНЫХ СРЕДСТВ ПРИ ПРОВЕДЕНИИ ДЕМОНСТРАЦИОННЫХ ОПЫТОВ ПО ХИМИИ РЕЗЮМЕ

В этой статье рассматриваются аудиовизуальные средства, упрощающие школьные химические исследования. Результат педагогической практики проведенной с использованием средств мультимедии ясно показывает, что эти средства подготавливают школьников к получению и усвоению информации. В конце статьи автор подробно изложил их положительное влияние на весь процесс обучения.

Redaksiyaya daxil olub: 13.05.2016